

# Müstəqil Azərbaycanın ədliyyə sistemi daim təkmilləşir

**H**ər il noyabr ayının 22-si Azərbaycan Respublikasında Ədliyyə İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur. Bu bayram xalqımızın ümummilli lideri Heydər Əliyevin ədliyyə sistemine verdiyi önenin bariz nümunəsi kimi onun tərəfindən 11 noyabr 2000-ci il tarixli fermanla təsis edilmişdir. Hər bir ölkədə aparılan hüquqi islahatların müsbət nəticələr verməsi, ilk növbədə məhkəmə və ədliyyə sisteminin fealiyyətinin müasirləşdirilməsindən, dövrün tələbləri səviyyəsində qurulmasından asılıdır. Azərbaycan Respublikasında bu sahədə aparılan ardıcıl islahatlar ümumilikdə hüquq sisteminin səmərəli fealiyyətinin təmin olunmasına xidmət edir. Bu sahədə inkişaf etmiş ölkələrin təcrübəsində bəhrələnilərək müterəqqi yeniliklərin zamanın tələbinə, ölkənin sosial-iqtisadi inkişafına uyğun tətbiqi olduqca mühüm əhəmiyyət kəsb edir.

Dövlət quruculuğunu şərtləndirən mühüm amillərdən biri də ölkənin hüquq sisteminin təşkilidir. Bu mənada çoxəsrlıq dövlətçilik ənənəsi olan Azərbaycan Respublikasının ədliyyə sisteminin xalqımızın müstəqillik uğrunda mübarizəsini, onun şanlı keçimini eks etdirən zəngin tarixi vardır. Ötən əsrin əvvəllerində Şərqdə ilk dəfə Azərbaycanda demokratik müstəqil dövlət qurulduğdan sonra ədalətli cəmiyyət qurmaq dövlətin əsas məqsədlərindən biri olmuşdur. Təsadüfi deyil ki, 1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi gün ədliyyə sistemine böyük əhəmiyyət verilərək Ədliyyə Nazirliyi təsis edilmişdir. 1918-ci il noyabr ayının 22-də isə onun Əsasnaməsi qəbul edilmişdir. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının sedri Fətəli Xan Xoyski öz nitqində bildirmişdir ki, "...ədliyyə nəzarəti olmalıdır. Bu olmasa, heç bir dövlətin işi yürüməz... Ədliyyəsi olmayan memlekətə tərəqqi olmaz, memlekət irəliləməz".

Ədliyyə Nazirliyinin dövlət strukturu kimi yenidən təsis edilməsi məhz ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Şərəflə və mürekkeb inkişaf yolu keçmiş Ədliyyə Nazirliyi ulu öndərin 1969-cu ildə Azərbaycana rəhbərliyə gəldiyi dövrdə mühüm dövlət orqanı kimi yenidən təşəkkül tapmışdır. Belə ki, 27 oktyabr 1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis edilmiş, bununla da ölkə ədliyyəsi tarixində yeni mərhələ başlamışdır. 1972-ci ildə Ədliyyə Nazirliyinin əsasnaməsi təsdiq edildi, ədliyyə sisteminin yenileşən fealiyyətini tənzimləyən mühüm normativ sənədlər qəbul edildi, ən əsası isə ədliyyə işinin gələcək inkişafı üçün hərətli zəmin yaradıldı.

"**Ədalət iki şeydən sarsıla bilər: cinayətkar cəzasız qalandı və güñahsız cəzalandırılandı**" - deyən ümummilli lider Heydər Əliyev ilk gündən ədliyyə və məhkəmə orqanlarının dövlət idarəciliğinə müstəqilərini təşəkkül tapmışdır. Belə ki, 27 oktyabr 1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis edilmiş, bununla da ölkə ədliyyəsi tarixində yeni mərhələ başlamışdır. 1972-ci ildə Ədliyyə Nazirliyinin əsasnaməsi təsdiq edildi, ədliyyə sisteminin yenileşən fealiyyətini tənzimləyən mühüm normativ sənədlər qəbul edildi, ən əsası isə ədliyyə işinin gələcək inkişafı üçün hərətli zəmin yaradıldı.

**"Ədalət iki şeydən sarsıla bilər: cinayətkar cəzasız qalandı və güñahsız cəzalandırılandı"** - deyən ümummilli lider Heydər Əliyev ilk gündən ədliyyə və məhkəmə orqanlarının dövlət idarəciliğinə müstəqilərini təşəkkül tapmışdır. Belə ki, 27 oktyabr 1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis edilmiş, bununla da ölkə ədliyyəsi tarixində yeni mərhələ başlamışdır. 1972-ci ildə Ədliyyə Nazirliyinin əsasnaməsi təsdiq edildi, ədliyyə sisteminin yenileşən fealiyyətini tənzimləyən mühüm normativ sənədlər qəbul edildi, ən əsası isə ədliyyə işinin gələcək inkişafı üçün hərətli zəmin yaradıldı.

**"Ədalət iki şeydən sarsıla bilər: cinayətkar cəzasız qalandı və güñahsız cəzalandırılandı"** - deyən ümummilli lider Heydər Əliyev ilk gündən ədliyyə və məhkəmə orqanlarının dövlət idarəciliğinə müstəqilərini təşəkkül tapmışdır. Belə ki, 27 oktyabr 1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis edilmiş, bununla da ölkə ədliyyəsi tarixində yeni mərhələ başlamışdır. 1972-ci ildə Ədliyyə Nazirliyinin əsasnaməsi təsdiq edildi, ədliyyə sisteminin yenileşən fealiyyətini tənzimləyən mühüm normativ sənədlər qəbul edildi, ən əsası isə ədliyyə işinin gələcək inkişafı üçün hərətli zəmin yaradıldı.

"**Ədalət iki şeydən sarsıla bilər: cinayətkar cəzasız qalandı və güñahsız cəzalandırılandı**" - deyən ümummilli lider Heydər Əliyev ilk gündən ədliyyə və məhkəmə orqanlarının dövlət idarəciliğinə müstəqilərini təşəkkül tapmışdır. Belə ki, 27 oktyabr 1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis edilmiş, bununla da ölkə ədliyyəsi tarixində yeni mərhələ başlamışdır. 1972-ci ildə Ədliyyə Nazirliyinin əsasnaməsi təsdiq edildi, ədliyyə sisteminin yenileşən fealiyyətini tənzimləyən mühüm normativ sənədlər qəbul edildi, ən əsası isə ədliyyə işinin gələcək inkişafı üçün hərətli zəmin yaradıldı.

**"Ədalət iki şeydən sarsıla bilər: cinayətkar cəzasız qalandı və güñahsız cəzalandırılandı"** - deyən ümummilli lider Heydər Əliyev ilk gündən ədliyyə və məhkəmə orqanlarının dövlət idarəciliğinə müstəqilərini təşəkkül tapmışdır. Belə ki, 27 oktyabr 1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis edilmiş, bununla da ölkə ədliyyəsi tarixində yeni mərhələ başlamışdır. 1972-ci ildə Ədliyyə Nazirliyinin əsasnaməsi təsdiq edildi, ədliyyə sisteminin yenileşən fealiyyətini tənzimləyən mühüm normativ sənədlər qəbul edildi, ən əsası isə ədliyyə işinin gələcək inkişafı üçün hərətli zəmin yaradıldı.

Prezident cənab İlham Əliyev qeyd etdiyi kimi: "Son illər ərzində Azərbaycanda məhkəmə-hüquq sisteminde aparılmış köklü islahatlar öz behrəsini verir. Qanunun alılıyinin təmin edilməsi hər bir cəmiyyətin inkişafı üçün çox mühüm məsələdir. Ölkənin gücü təkcə iqtisadi artırmalı deyil, hem də insanların ölkədə azad şəkildə yaşamasından, demokratiyanın inkişafından asılıdır. Azərbaycan dünya birliyinə in-teqrasiya yoluనa seçib, müasirleşir və zənginləşir. Siyasi islahatlar, məhkəmə-hüquq sisteminde islahatlar paralel şəkildə aparılmasını fealiyyətinin əsas prioritetlərindən birinə çevirmişdir.

Prezident cənab İlham Əliyev qeyd etdiyi kimi: "Son illər ərzində Azərbaycanda məhkəmə-hüquq sisteminde aparılmış köklü islahatlar öz behrəsini verir. Qanunun alılıyinin təmin edilməsi hər bir cəmiyyətin inkişafı üçün çox mühüm məsələdir. Ölkənin gücü təkcə iqtisadi artırmalı deyil, hem də insanların ölkədə azad şəkildə yaşamasından, demokratiyanın inkişafından asılıdır. Azərbaycan dünya birliyinə in-teqrasiya yoluనa seçib, müasirleşir və zənginləşir. Siyasi islahatlar, məhkəmə-hüquq sisteminde islahatlar paralel şəkildə aparılmasını fealiyyətinin əsas prioritetlərindən birinə çevirmişdir.

Ümumiyyətlə, ötən dövrə nəzər salanda son 16 il möhtərəm Prezidentimiz cənab İlham Əliyev rəhbərliyi ilə müasir Azərbaycan tarixinə hərətəfli və sürtli inkişaf dövrü kimi daxil olmuşdur. Ölkəmiz bütün sahələrdə yüksək nailiyyətlərə müvəffəq olmuş, həyata keçirilən məqsəd-yönlü və ardıcıl islahatlar öz real behrəsini vermişdir. Prezident İl-

ham Əliyevin xalq və dövlət qarşısında xidmətləri 2018-ci il 11 aprel tarixində keçirilmiş prezident seçkilərində xalqımız tərəfində böyük vətəndaş həmrəyliyi ilə yenidən ölkə başçısı seçilməklə öz yüksək qiymətini almışdır. Azərbaycan xalqı cənab İlham Əliyev prezident seçməklə son 16 ildə görülən işlərə, qazanılmış nailiyyətlərə ve gələcək inkişafa səs vermişdir. Ötən dövdigər sahələr kimi, məhkəmə-hüquq sisteminde, ədliyyə sahəsində də bir çox nailiyyətlərle yadda qalmışdır.

Dövlət başçısı cənab İlham Əliyevin təşəbbüsü ilə ötən müdəttər ərzində də respublikada uğurla həyata keçirilən məhkəmə-hüquq islahatlarının qayəsinde məhz insanpərvərlik, humanizm, şəxsiyyət hörmət, vətəndaşa həssas münasibət kimi ali dəyərlər dayanmışdır. 2004-cü ildən Avropa Şurası ekspertlərinin yaxından iştirak ilə məhkəmə-organlarının fealiyyətini tənzimləyən bir sıra normativ-hüquqi sənədlərin hazırlanması - "Məhkəmələr və hakimlər haqqında" qanuna dəyişikliklər və əlavələr edilməsi, "Məhkəmə-Hüquq Şurası haqqında" qanunun qəbulu, "Hakimlərin Seçki Komitəsi haqqında Əsasname"nin, "Vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçilməsi Qaydalar"nın təsdiqi, nəhayət, Hakimlərin Seçki Komitəsinin yaradılması bütövlükdə ölkədə məhkəmə-hüquq sisteminin daha da təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir.

Son illər regionlarda və paytaxtda yeni məhkəmələrin yaradılması, həmçinin məhkəmələrdə hakimlərin sayının artırılması istiqamətində mühüm addımlar atılmış, əhalinin məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması məqsədilə yeni regional apelyasiya, ağır cinayətlər, inzibati-iqtisadi məhkəmələr fealiyyətə başlamışdır. Bu islahatlar, şübhəsiz, regional inkişaf programları ilə paralel suretdə reallaşdırılır. Məqsəd isə regionlarda yaşayan əhaliyə göstərilən hüquqi yardımın keyfiyyətini və səmərəsini yüksəltməkdir. Ölkəmizdə həyata keçirilən məqsəd-yönlü tədbirlər, hərətəfli institutional islahatlar dövlət orqanlarının fealiyyətində şəffaflığın təmin edilməsinə, korrupsiya ilə mübarizənin gücləndirilməsi potensialının artırmasına, əhaliyə göstərilən xidmətlərin daha keyfiyyətli və müasir innovasiyalardan istifadə etməkə teşkilində səmərəliliyin yüksəlməsinə yönəlmüşdir. Bu istiqamətdə növbəti addım olaraq ölkə başçısının fərmanları ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlar Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və onun tabeliyində "ASAN xidmət" mərkəzlerinin yaradılması dövlət qulluqçusu və vətəndaş münasibətlərinin keyfiyyətə rast gəlməsi təkan vermişdir. Həmin konsepsiyanın məqsədi əhaliyə xidmətlərin daha rahat, yeni əslubda, vahid və əlaqələndirilmiş formada göstərilməsi, vətəndaş məmənluğunu təmin olunmasıdır. Heç təsadüfi deyildir ki, mərkəzlərdə xidmətlərin həyata keçirilməsində məhz operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq əsas原则lərinin keyfiyyətə rast gəlməsi təkan vermişdir. Həmin konsepsiyanın məqsədi əhaliyə xidmətlərin daha rahat, yeni əslubda, vahid və əlaqələndirilmiş formada göstərilməsi, vətəndaş məmənluğunu təmin olunmasıdır. Heç təsadüfi deyildir ki, mərkəzlərdə xidmətlərin həyata keçirilməsində məhz operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq əsas原则lərinin keyfiyyətə rast gəlməsi təkan vermişdir. Həmin konsepsiyanın məqsədi əhaliyə xidmətlərin daha rahat, yeni əslubda, vahid və əlaqələndirilmiş formada göstərilməsi, vətəndaş məmənluğunu təmin olunmasıdır. Heç təsadüfi deyildir ki, mərkəzlərdə xidmətlərin həyata keçirilməsində məhz operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq əsas原则lərinin keyfiyyətə rast gəlməsi təkan vermişdir. Həmin konsepsiyanın məqsədi əhaliyə xidmətlərin daha rahat, yeni əslubda, vahid və əlaqələndirilmiş formada göstərilməsi, vətəndaş məmənluğunu təmin olunmasıdır. Heç təsadüfi deyildir ki, mərkəzlərdə xidmətlərin həyata keçirilməsində məhz operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq əsas原则lərinin keyfiyyətə rast gəlməsi təkan vermişdir. Həmin konsepsiyanın məqsədi əhaliyə xidmətlərin daha rahat, yeni əslubda, vahid və əlaqələndirilmiş formada göstərilməsi, vətəndaş məmənluğunu təmin olunmasıdır. Heç təsadüfi deyildir ki, mərkəzlərdə xidmətlərin həyata keçirilməsində məhz operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq əsas原则lərinin keyfiyyətə rast gəlməsi təkan vermişdir. Həmin konsepsiyanın məqsədi əhaliyə xidmətlərin daha rahat, yeni əslubda, vahid və əlaqələndirilmiş formada göstərilməsi, vətəndaş məmənluğunu təmin olunmasıdır. Heç təsadüfi deyildir ki, mərkəzlərdə xidmətlərin həyata keçirilməsində məhz operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq əsas原则lərinin keyfiyyətə rast gəlməsi təkan vermişdir. Həmin konsepsiyanın məqsədi əhaliyə xidmətlərin daha rahat, yeni əslubda, vahid və əlaqələndirilmiş formada göstərilməsi, vətəndaş məmənluğunu təmin olunmasıdır. Heç təsadüfi deyildir ki, mərkəzlərdə xidmətlərin həyata keçirilməsində məhz operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq əsas原则lərinin keyfiyyətə rast gəlməsi təkan vermişdir. Həmin konsepsiyanın məqsədi əhaliyə xidmətlərin daha rahat, yeni əslubda, vahid və əlaqələndirilmiş formada göstərilməsi, vətəndaş məmənluğunu təmin olunmasıdır. Heç təsadüfi deyildir ki, mərkəzlərdə xidmətlərin həyata keçirilməsində məhz operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq əsas原则lərinin keyfiyyətə rast gəlməsi təkan vermişdir. Həmin konsepsiyanın məqsədi əhaliyə xidmətlərin daha rahat, yeni əslubda, vahid və əlaqələndirilmiş formada göstərilməsi, vətəndaş məmənluğunu təmin olunmasıdır. Heç təsadüfi deyildir ki, mərkəzlərdə xidmətlərin həyata keçirilməsində məhz operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq əsas原则lərinin keyfiyyətə rast gəlməsi təkan vermişdir. Həmin konsepsiyanın məqsədi əhaliyə xidmətlərin daha rahat, yeni əslubda, vahid və əlaqələndirilmiş formada göstərilməsi, vətəndaş məmənluğunu təmin olunmasıdır. Heç təsadüfi deyildir ki, mərkəzlərdə xidmətlərin həyata keçirilməsində məhz operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq əsas原则lərinin keyfiyyətə rast gəlməsi təkan vermişdir. Həmin konsepsiyanın məqsədi əhaliyə xidmətlərin daha rahat, yeni əslubda, vahid və əlaqələndirilmiş formada göstərilməsi, vətəndaş məmənluğunu təmin olunmasıdır. Heç təsadüfi deyildir ki, mərkəzlərdə xidmətlərin həyata keçirilməsində məhz operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq əsas原则lərinin keyfiyyətə rast gəlməsi təkan vermişdir. Həmin konsepsiyanın məqsədi əhaliyə xidmətlərin daha rahat, yeni əslubda, vahid və əlaqələndirilmiş formada göstərilməsi, vətəndaş məmənluğunu təmin olunmasıdır. Heç təsadüfi deyildir ki, mərkəzlərdə xidmətlərin həyata keçirilməsində məhz operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq əsas原则lərinin keyfiyyətə rast gəlməsi təkan vermişdir. Həmin konsepsiyanın məqsədi əhaliyə xidmətlərin daha rahat, yeni əslubda, vahid və əlaqələndirilmiş formada göstərilməsi, vətəndaş məmənluğunu təmin olunmasıdır. Heç təsadüfi deyildir ki, mərkəzlərdə xidmətlərin həyata keçirilməsində məhz operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq əsas原则lərinin keyfiyyətə rast gəlməsi təkan vermişdir. Həmin konsepsiyanın məqsədi əhaliyə xidmətlərin daha rahat, yeni əslubda, vahid və əlaqələndirilmiş formada göstərilməsi, vətəndaş məmənluğunu təmin olunmasıdır. Heç təsadüfi deyildir ki, mərkəzlərdə xidmətlərin həyata keçirilməsində məhz operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq əsas原则lərinin keyfiyyətə rast gəlməsi təkan vermişdir. Həmin konsepsiyanın məqsədi əhaliyə xidmətlərin daha rahat, yeni əslubda, vahid və əlaqələndirilmiş formada göstərilməsi, vətəndaş məmənluğunu təmin olunmasıdır. Heç təsadüfi deyildir ki, mərkəzlərdə xidmətlərin həyata keçirilməsində məhz operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq əsas原则lərinin keyfiyyətə rast gəlməsi təkan vermişdir. Həmin konsepsiyanın məqsədi əhaliyə xidmətlərin daha rahat, yeni əslubda, vahid və əlaqələndirilmiş formada göstərilməsi, vətəndaş məmənluğunu təmin olunmasıdır. Heç təsadüfi deyildir ki, mərkəzlərdə xidmətlərin həyata keçirilməsində məhz operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq əsas原则lərinin keyfiyyətə rast gəlməsi təkan vermişdir. Həmin konsepsiyanın məqsədi əhaliyə xidmətlərin daha rahat, yeni əslubda, vahid və əlaqələndirilmiş formada göstərilməsi, vətəndaş məmənluğunu təmin olunmasıdır. Heç təsadüfi deyildir ki, mərkəzlərdə xidmətlərin həyata keçirilməsində məhz operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq əsas原则lərinin keyfiyyətə rast gəlməsi təkan vermişdir. Həmin konsepsiyanın məqsədi əhaliyə xidmətlərin daha rahat, yeni əslubda, vahid və əlaqələndirilmiş formada göstərilməsi, vətəndaş məmənluğunu təmin olunmasıdır. Heç təsadüfi deyildir ki, mərkəzlərdə xidmətlərin həyata keçirilməsində məhz operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq əsas原则lərinin keyfiyyətə rast gəlməsi təkan vermişdir. Həmin konsepsiyanın məqsədi əhaliyə xidmətlərin daha rahat, yeni əslubda, vahid və əlaqələndirilmiş formada göstərilməsi, vətəndaş məmənluğunu təmin olunmasıdır. Heç təsadüfi deyildir ki, mərkəzlərdə xidmətlərin həyata keçirilməsində məhz operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq əsas原则lərinin keyfiyyətə rast gəlməsi təkan vermişdir. Həmin kon